

Aktiv və öhdəliklərin təsnifatı, (min manatla)

Aktivlər	31-Dec-21		
	sabit faizlə	dayışkan faizlə	faizsiz
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	-	-	16,620
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	-	-	145,852
3. "Nostro" hesabları	496	-	27,341
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündək olanlar)	-	-	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	35,372	-	-
6. Əks REPO əməliyyatları üzrə	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	-	-
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	13,299	-	-
9. 4-cü satır üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-
10. 4-cü satır üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-
11. Müştərilərə verilən kreditlər	174,914	-	-
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	5,204
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	240
14. Qeyri-maddi aktivlər	-	-	7,326
15. Digər aktivlər	-	-	47,815
16. (çix) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	79,672
<b>17. Cəmi aktivlər</b>	<b>224,081</b>	<b>-</b>	<b>170,727</b>

Öhdəliklər və kapital	31-Dec-21		
	sabit faizlə	dayışkan faizlə	faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	45,387	-	239,761
2. AMB-nin kreditləri	-	-	-
3. "Loro" hesabları ( bankların müxbir hesabları)	-	-	5
4. REPO əməliyyatları üzrə	-	-	-
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündək olanlar)	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	600	-	-
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	20,202	-	-
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-
10. Bələdiyyə idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinalı bəvə və sair bu qəbildən olan bəvə öhdəlikləri	-	-	-
13. Digər passivlər	-	-	6,791
14. Kapital	-	-	82,062
<b>15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)</b>	<b>66,189</b>	<b>-</b>	<b>328,618</b>